



DÖVLƏT
VERGİ
XİDMƏTİ

2020-ci ildən tətbiq edilən yeni maliyyə sanksiyaları

* Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə sosial sığorta haqlarının uçotunun aparılmamasına və bu bərdə rüblük hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə **təqvim ili ərzində belə hallara**

- ❖ **birinci dəfə** yol verdikdə minimum aylıq əməkhaqqının **3 faizi**;
- ❖ **iki və daha çox dəfə** yol verdikdə **6 faizi** miqdarında maliyyə sanksiyası tətbiq edilir.

POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə **təqvim ili ərzində belə hallara**



Az1073, Azərbaycan, Bakı, Landau küçəsi, 16
Tel: +994 12 403 89 70; Faks: +994 12 403 89 71
E-poçt: office@taxes.gov.az

www.taxes.gov.az



- ❖ **birinci dəfə** yol verildikdə **1.000 manat**;
- ❖ **ikinci dəfə** yol verildikdə **3.000 manat**;
- ❖ **üç və daha çox dəfə** yol verildikdə **6.000 manat**

məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Qeyd: Bu maliyyə sanksiyası POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsi üzrə pozuntu, NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması ilə eyni vaxtda baş verdikdə, bir dəfə tətbiq olunur.

- * Aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin;
- ❖ foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, **"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz"** əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala

- **birinci dəfə** yol verdikdə **2.000 manat**;
- **ikinci dəfə** yol verdikdə **4.000 manat**;
- **üç və daha çox dəfə** yol verdikdə **6.000 manat**

məbləğində sanksiya tətbiq edilir.

- * Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan)

❖ **6 faizi miqdarında;**

- * Transmilli şirkətlər qrupuna daxil olan və Azərbaycan Respublikasının rezidenti olan müəssisələr tərəfindən elektron hesabatın müəyyən edilmiş müddətdə, formada və qaydada təqdim olunmamasına görə vergi ödəyicisinə

- ❖ **500 manat** məbləğində maliyyə sanksiyası tətbiq edilir.



Vergi qanunvericiliyinin tələbləri ilə bağlı əlavə məlumatı www.taxes.gov.az internet saytından və müvafiq bukletlərdən əldə edə bilərsiniz.